



Xətai pr., 3 AZ 1008 Bakı şəh. Tel.: (99 412) 496 07 06, Fak.: (99 412) 496 07 40 3 Khatai ave., AZ 1008 Bakı, Azerbaijan

No 133

18 noyabr 2013 il

“TƏSDİQ EDİRƏM”

Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa
İnstitutunun direktoru


professor Ə.V.MUSAYEV

**“KRİSTAL LTD” MMC-NİN DİREKTORU
Q.İDAYƏTOV CƏNABINA**

Sizin 08.11.2013-cü il tarixli məktubunuza cavab olaraq, təqdim etdiyiniz Xacmaz rayonu ərazisindən çıxan artezian quyusundan götürülmüş su nümunəsinin fiziki-kimyəvi analizinə əsaslanaraq verilən

RƏY

Şöbəmizin əməkdaşları tərəfindən təqdim etdiyiniz su nümunəsinin tam fiziki-kimyəvi analizi aparılmışdır. Analizin nəticəsində müəyyən edilmişdir ki, su – neytral mühitə malik ($\text{pH} = 6,8$), az minerallaşmış ($M = 2,3 \text{g/l}$), kimyəvi tərkibinə görə hidrokarbonatlı-sulfatlı, natriumlu-kalsiumlu-maqneziumludur.

Orqanoleptik göstəricilərinə görə su – rəngsiz, iysiz, dadsız, şəffaf və çöküntüsüzdür.

Tərkibindəki komponentlərə görə su – təbii mineral süfrə suyudur.

AZS-216-2006-ya əsasən sudan maddələr mubadiləsinin pozulması zamanı istifadə etmək tövsiyə olunur.

Suyun mütəmadi olaraq laborator müayinəsindən keçirilməsi məsləhət görülür.

“Kurort sərvətlərinin öyrənilməsi”
şöbəsinin rəhbəri



R.H.Musayeva

AZƏRBAYCAN ELMİ - TƏDQİQAT TİBBİ BƏRPA İNSTITUTU

SUYUN KİMYƏVİ ANALİZİ 1774


Mənbənin yerləşdiyi yer Xacmaz r-nu, Suyun t° _____ Havanın t° _____
"Kristal LTD" MMC pH 6,8 Eh -
Mənbə (quyu) Səffaflıq şəffaf Rəng rəngsiz
Nümunəni götürən şəxs İdayətov Q. İy iysiz Cöküntü -
Götürülmə tarixi 08.11.2013-cü il Sərbəst şəkildə ayrılan qazlar _____
Nümunənin götürülmə şəraiti _____

	Suyun bir litrində	Qramlar	M _q /ekv	Ekv.%
Kationlar	Ammonium	0,0002	0,011	0,16
	Kalium			
	Natrium	0,0872	3,79	55,49
	Maqnezium	0,0122	1,0	14,64
	Kalsium	0,04	2,0	29,28
	Barium			
	Dəmir 2-oksid	0,0004	0,01	0,15
	Dəmir 3-oksid	0,0003	0,02	0,29
	Alüminium			
	Marqans			
	Miss			
	Kobalt			
	Nikel			
	Sink			
	Vanadium			
	Civə			
	Qurmuşun			
	Xrom			
	Kationların cəmi	0,1403	6,830	100,00
Anionlar	Ftor			
	Xlor	0,0197	0,55	7,35
	Brom			
	Yod			
	Sulfat	0,06	1,25	16,71
	Hidrosulfid			
	Hidrokarbonat	0,305	5,0	66,84
	Karbonat	0,015	0,5	6,69
	Hidrofosfat			
	Nitrit	0,0001	0,001	0,01
	Nitrat	0,0109	0,18	2,41
	Anionların cəmi	0,4107	7,48	100,00
	İONLARIN CƏMİ	0,551		

Suyun bir litrində	Qramlar
Dissosasiya olunmayan molekullar	Karbon qazı
	Ümumi hidrogensulfid
	Sərbəst hidrogensulfid
	Silisium turşusu
	Arsen
	Ortobor turşusu
	Üzvi maddələr
	Bitium
	Humin maddələri
	Naften turşuları
	Permanqanatlı oksidləşmə
	Ümumi minerallaşma
	Quru qalıq 180°C-də

Suyun tərkibi haqqında nəticə Neytral mühitə malik, az minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı-sulfatlı, natriumlu-kalsiumlu-maqneziumlu təbii mineral süfrə suyudur.

Kurlov formuluna əsasən kimyəvi tərkib:



Analizin yerinə yetirildiyi tarix « 13 » noyabr 2013 il

Analistik Elif
/imza/

"Kurort ehtiyatlarının öyrənilməsi" şöbəsinin rəhbəri



R.H. Musayeva